

Əli Əsədov Gürcüstan Prezidenti ilə görüşdü



Tbiliside rəsmi sefərə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan Prezidenti Salome Zurabishvili ilə görüşüb.

Nazirlər Kabinetindən Adalet.az verilen məlumatə görə, Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentine çatdırıb.

Bildirilib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin geniş gündəliyi var. İki ölkə arasında həm ikitirəfi formalaşdır, həm də beynəlxalq təskilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğunu vurğulanır. Azərbaycan Prezidentinin cari ilin oktyabrında Gürcüstana sefərinin ehteməyi qeyd edilib. Azərbaycan ve Gürcüstana birge hayata keçirdikləri naqılıyyat və enerji layihələrinin ehteməyi vurğulanır. Həmçinin Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərəsi Komissiyasının Tbiliside keçirilən 9-cu iclasının önemi qeyd edilib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri etrafında da fikir mübadiləsi aparılıb.

Bu bir xalq qəzeti



ADALET

Qurucusu:
Adil Mirbaşayev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır

№ 54 (5991) 17 dekabr 2022-ci il

Qiyməti 30 qəpik

www.adilet.az

Prezident Zəngəzur dəhlizinin açılacağı tarixi bəyan etdi



Bax:şəh-2

AQİL ABBAS

ABŞ SƏFİRİ, 32 İLDİ HARDAYDINIZ VƏ İNDİ NƏRDƏSİZ?

Bax:şəh-3

MAZANDARANDA EŞŞƏK AZ İDİ, BİRİ DƏ GƏMİ İLƏ GƏLDİ



Mon adətən soyuqqanlı qarşılıyram vo bu trol destəsindən qorxub haqq səzə deməkdən geri çəkilməyəcəm.

Mazandaranda eşşək az idi, biri də gəmi ilə geldi. Dünən baxıram, Ermenistan motbuṭə monini bir açıqlamadan bir saat keçməmiş açıqlamamış yayıb və moni atəş tutub. Açıqlamam da o idi ki, Qaraağdakı Boynamədən irəli golən vo onların üzərində düşən missiyani yerinə yətirmirler. Vo demişəm ki, ya missiyalarını yerinə yetirsinlər, ya da konkret rədd olub getsinlər. Vo meni Rusiyani istəməməkədən ittihəm edirler, guya özləri ruslardan ötərən ölürlər. Putin Yerevana gedəndə minlərlə erməni İravannı kükürənlərən ollorlunda Putini alçaldan marşalar mitinq keçirirler. Özləri biler, amma Azərbaycan ruslara nifret etmekdə ittihəm etmək mənəsizdir. Əgər belə olmasayı Rusiyada soñorborlik elan olunandan sonra Ukrayna mühərribəsinə getmekdən qorxub 200 min rus Azərbaycan qazmazdı. Rus xalqı başqa, sülhəmərlər başqa. Malı malı qatmayın.

**Pah atonnan,
bir göyərçin ölüb**

Rusiya sülhəmərlərinin müvəqqəti nəzarətində olan orzlarda faydalı qazıntı ya-taqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri artıq 4 gündür ki, Şuşa şəhərində - Laçın yolunda aksiya keçirilir. Dünən ekofəallar sülh mesajı olaraq havaya 44 adəd göyərçin buraxıblar.

Elə olub ki, havaya buraxılan 44 göyərçinden biri Şuşa şəhərinə qalmamış dünyasını dayışır. İndi o boyda yerdən mahiyyəti, hədəfi qalib bir tərəfdə, bezi ebi klaviyatora tutan vedra qoşular bütün günü sosial şəbəkələrdə ancaq bu quşdan danışır. Ha, bir de şübadan. Niye etirazçılarından kimlərse şuba geyinib? Şuba dənə şuba. 200 manat ol aya olmaya. Şuba cimərlik paltağıdır? Qiş geyimdir de. Ozü də belə şəyərə qabardan başında aza-maz da olsa nə işe olarıldı. İndi bir suala cavab tapa bilmərəm.

Bu göyərçinə suban hamın etiraz tədbirdən çox işçiləndərlər maraqlıdır? Bunların yan yoresində bir ele adam yoxdur ki, başa salsın ki, belə şəyərə yeri yoxdu? Bu etiraz aksiyasını oylag festivalının dördüncü səhifəsindən başlanıb.

"İCTİMAİ" TELEVİZYADAN MÖHTƏŞƏM ADDIM

Laçın yolundakı aksiyanın 3-cü günü "İctimai" televiziya həmin erazide dev bir ekran qurdur. Həm aksiya iştirakçıları son xəbərlərə ehtisəm, həm də Dünya Çempionatının yarımfinal matçını izleyə bilsinlər.

Aksiyaların hesabına sülənen məmərlər də futbolu baxa bilidilər. Teşəkkürler "İctimai" televiziyyaya.

MAKRON MƏRAKƏŞ KRALINA NECƏ GÖZÜNÜ AĞARTDIŞA...



Yə. Və Mərakəş kralına necə gözünü ağartırdı, kral da komandaya el bir göz ağardı və nəticədə futbolcuların on halva topa bəla qapıdan keçirə bilmedilər və uduzzular.

Görelən Makron Argentinanın prezidentinə de göz ağarda bileyəm? İsteyirsiniz inanın, isteyirsiniz inanmayın, Azərbaycan çempionatı Dünya Çempionatından maraqlı keçir. Heyf ki, boş tribunaların önünde.

Oyun barəsində nəse yazmaq istəyirdim, gördüm ki, Nazim Səbiroğlu "Yeni Müsavat"da mənəni fikrələndikləri yazıb, mənənə da yaxşı yazıb. Ona görə de Nazimin yazısını mən de saya qoyram, oxuyun.

Cahit Bağcı UNEC tələbələri ilə görüşdü



Türk Dünyası İqtisad Fakültəsinin devəti ilə UNEC-də olan səfir qlobal və regional realillər kontekstində Türkiyə-Azərbaycan münasibətlərinə danışır.

Adalet.az xəber verir ki, C.Bağçı tərəfindən nüfuzlu Vətən mührəbinin Cənubi Qafqazda yaratdığı yeni realillərdən söz açıb. O, Azərbaycanın mühüm strateji mövcəyinin geosiyasi baxımdan bir çox dövlətlərin diqqət mərkəzində olduğunu, Türkiyənin de maraq dairesindən daxil olan Cənubi Qafqaz bölgəsinin hazırda mühüm strateji bir coğrafi əraziləri bildirib.

Fakültədən professor Mehmet Yüce isə Türk dünyasının elm, təhsil və iqtisadi sahədən eləgənlərin söz aqib.

Telebələrin böyük maraqla dinlədikləri çıxışlardan sonra onların sualları cavablandırılırlar.

Əkrəm İmamoğluna həbs cəzası verildi



İstanbul Büyükşehir Bələdiyyəsinin (İBB) başlıdyayı başçısı Əkrəm İmamoğlu Türkiyə ali seçki qurumun üzvlərini təhqiq etdiyi üçün 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Qarar Apellyasiya Məhkəməsi tərafından təsdiq edilərə, Ali Məhkəməyə təqdim olunacaq.

Əger Ali Məhkəmə de qərarı təsdiq edərsə, İmamoğlu siyasetdən uzaqlaşdırılacaq.

Vilayət Quliyev:
Ermənilər hər yerə bizim haqda bu cür yazırlar



Ermənilər öz mətbuatlarında və beynəlxalq təşkilatlarında göndərdikləri müraciətlərdə dövlətimiz və vətəndaşlarımız haqqında olduqca təhqirəmiz, afdalçı idarəələr işlədilər. Ən xırda məsələni de bizimlə insanca razılaşdırmaq əvəzində agalarının emri ilə icra etdirme çələşlər. Ve bə yolla da bizi sindirmə isteyirlər.

Adalet.az xəber verir ki, bu sözü professor, Azərbaycanın Bosniya ve Hersovinadakı sefiri Vilayet Quliyev qeyd edib. "Aydır görünür ki, 44 günlük müharibə de onların aqibinə getirilmişdir. Hələ de neyə ümidi edir. Əsas ümidi təbii ki, Azərbaycan, Azərbaycan xalqını kiminse qorxudacaq, fikrindən daşındırıcaq xəyalıdır. Bu xalq onların üzükündə və düşüncələndə birdəfələk dəfə etmek lazımdır. Laçın yoluñan bağlanması bu mənədən gəzel shhildərme təhdidir".

212 MİLYON DOLLARI HİCRAN RÜSTƏMOV YERDƏN QALDIRA BİLMƏZ

Naxçıvan Muxtar Respublikasının Şəhərələmə və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov DTX eməkdaşları tərəfindən həbs olundu. Bu sahəyə rehberlik etdiyi 5 il müddətində dövlətin 212 milyon dollarları həzm-rəbədən keçirib, amma sonradan boğazında qalıb. Bu qədər pulu Hicran Rüstəmov yerdən qaldırsa, Ağırıqlıqda üzrə dünya rekordu müəyyən etmiş olar.

Məşhur təqnidçilərdən biri Süleyman Rehimovun "Şamo" eseri təqnid edəndə yazmışdır ki, yazıçı eserin üzərində yaxşı işləmeyib.

Süleyman Rehimov da qisaca bir cavab vermişdir: "Şamo"nın əlyazmalarını belinə yükləsem, götürə bilmez-sən.

LAÇIN YOLUNU SU YOLUNA DÖNDƏRƏNLƏR AĞLAŞMA QURUB

Artıq üçüncü gündür ki, Gorus-Xankəndi yolu Qeyri-Hökumət Təşkilatlarının, jurnalistlərin dəstəyi ilə keçiridiyi dinc aksiya nəticəsində bağlanıb. Tələb isə birdir - erməni separatçılar Qarabağda ekoloji terroru dayandırıslar və monitorinq grupunu buraxıslar əraziyə.

"Azadlıq" radiosunun erməni bürosu bir veriliş hazırlayıb. Gorus-Xankəndi yolundan minden çox adam yol bağlandırdan üçüncü gündür maşınlarında yatırlar. Bu yolu su yoluñan döndərənlər indi aqşalaşma qurular ki, yol bağlı olduğundan Qarabəndən gedə bilirlər. Ermenistan parlamentinin deputatı Zurəbəydan təsəssüle deyir ki, sülhəmərlilər atəş açmaq səlahiyyəti verilməyib. Görün urenindən ne keçir? Dinc aksiya iştirakçılarını atəş tutmaq.

Bir qəribə video da çıxdı qarşımı. Sülhəmərlər bizimkəlin birindən soruşur:

- Hələ çox duracaqsınız burda?

- Axira qədar.

- Biz min doqquz yüz nəfərik, rotasiya qaydası ilə tez-tez deyisirik, yəni yorulmuraq.

- Siz min doqquz yüz qonaqsınız, biz isə on milyonuq.

Qısa odur ki, qonaqsızın, oturun qonaq yerində.

Ermenilər öz havadalarının, ellilə buna siyasi don gevindirməye çalışırlar. Burda heç bir şəhərə hərəkat yoxdur, sadəcə, xalq torpağında töredilən ekoloji terroru dayandırmaq isteyir.

Deputatdan "Azəriqaz" a limitlərlə bağlı təklif: "Sifirlansın"



Milli Məclisin iclasında deputat

Vüqar Bayramov "Azəriqaz" İstehsalat Birliyini qaz limitlərinin sıfırlanmasına vaxtında heyata keçirme çəgirib.

Adalet.az-in məlumatına əsasən, Vüqar Bayramov deyib ki, 2022-ci il yekunlaşdırıldından 2023-cü ilə qaz limitlərinin sıfırlanması vaxtında heyata keçiriləcək. "Nəzər almaq lazımdır ki, bu il bu məsələ 10 gün yubanıb. Təklif edən ki, "Azəriqaz" limitləri vaxtında sıfırlasın. Çünkü insanlar ilin sonuna doğru yüksək limitlərə ödeniş edir və bu, yubanma yaradır. Əhalisi yubanmaya görə mavi yanacaq-dan istifadədən daha çox xərc çəkir", - deyə qeyd edib.

Aqıl Abbas
aqilabbas@rambler.ru



HEYF SƏNƏ, SAAKAŞVİLİ!

Mixail Saakaşvili! Demokratiyaya hazır gürç xalqına və Gürcüstana demokratiya gətirdi. Əslində bu demokratiyə Gürcüstana ABŞ ixrac etmədi. Başqa ödəkən işləmədi. Başqa qazlı rüyəsiz, korruşiyası müvəqqəti adı. Gürcü xalq rüyəsiz, korruşiyastır. Yaşaya bilməzdə. Saakaşvili özüñün yaradığı demokratiyən gurbani oldu və getdi. Yenə kühn hamam, köhnə tas...

İnsan səhvələr olmadığı kim, Saakaşviliñin səhvləri vərdi. O səhvləri saymaq fikrində deyiləm. Mənim fikrimcə, on böyük səhvi prezidentlikdən gedəndən sonra Rusiya-Gürcüstən mühərbişəndən ona bəda verən ABŞ-a yenidən inanbıb. ABŞ-in tövsiyəsi ilə Ukraynaya sığınması oldu. Bir ölkənin prezidenti gedib basqı bir ölkədə on yüksək momur vəzifəsi tutması da özünü kiçiltdək. Gəzdiyi qazılıcılığı, gedib Odessadərən mer də İsladı. Bu, Saakaşviliyə yaramadı.

Bax:şəh-2

GÜNÜN LƏTİFƏSİ

Elman Nosirov görür ki, bir kişi al-

ma çərdəyi satır, yaxınlaşır:

- Bu nadir, alıma çərdəyi satarsın?

Kişi:

- Bas bilmirsiniz alıma çərdəyi in-

telekti artırr. 20 manat ver, on dono-

sını götürür yе...



Elman mülliim 20 manat verir yo on çər-
dək alıb yeyir.
Bir-içi doqquzdan sonra:
- Ay da, 20 manat 10 kilo alıma al-
saydım

İlham Əliyev Kubanıçbek Ömüraliyevi qəbul etdi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevi qəbul edib.

Adətəz xəber verir ki, Prezident İlham Əliyev Kubanıçbek Ömüraliyevi Türk Dövlətləri Təşkilatının Baş katibi seçilmiş münasibətli təbrik etdi, ona təşkilatın üzvü dövlətlərin arasında işləyinmişlərini və gücləndirilməsi istiqamətində işləyinmişlərini və təcəssümələrini təsdiq etdi.

Türk Dövlətləri Təşkilatının fealiyyətinə toxunun Prezident İlham Əliyev Təşkilatın beynəlxalq seviyyədə önemini artırdığını məmənluqla qeyd edib, bunun üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artırmasına xidmet etdiğini bildirib, buna baxımdan ötən 10 Yəşil Mərkəzin Şəhər Mərkəzlərinin təsdiq etdi.

Dövlətlərimiz başı təbrik etdi, ona təşkilatın üzvü dövlətlərin arasında işləyinmişlərini və gücləndirilməsi istiqamətində işləyinmişlərini və təcəssümələrini təsdiq etdi.

Xoş sözlər görə Prezident İlham Əliyev minnətdərlərini ifadə edən qonaq TDT-ni yaranan dövlətlərin arasında ilk ölkə olaraq Azərbaycana safer etməsində məmənluğunu bildirib və Təşkilatın fealiyyətinin güclənməsində ölkəmizin fəal rolu xüsuslu vurğulayıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi vurğulayıb ki, 44 günlük Vətən mühərribəsində Azərbaycan Qələbesi və erazilərimizdən işğaldan azad edilmiş tezliklə ölkəmiz üçün deyil, bütün türdən dərman üçün böyük ömür daşıyır.

Kubanıçbek Ömüraliyev üzv dövlətlərin dil və mədəniyyət baxımından ümumi köklər malik olduğunu qeyd edərək eməkdaşlığı gücləndirməsi istiqamətində işləyinmişlərini və təcəssümələrini təsdiq etdi.

Söhbət zamanı əlaqələrin perspektivləri ilə bağlı fikir mübədiləsi aparılıb.

İlham Əliyev Bəhreyn Kralını təbrik etdi

Prezident İlham Əliyev Bəhreyn Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə məktub göndərib.

Adətəz xəber verir ki, məktubda deyilir:

"Əlahazırat,

Bəhreyn Krallığının milli bayramı münasibətli Sizi və Sizin simanızdır bütün xalqlarıñ öz adırmış və Azərbaycan xalqı adın və ünvanı təbrik edir və en xoş arzularını yetirir.

İnanıram ki, ölkələrimiz arasında dostluq və eməkdaşlıq münasibətləri xalqlarımızın mənəfəflərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram gündündə Size en xoş arzularını yetirir, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rəfah dileyirəm".

Prezident Zəngəzur dəhlizinin açılaçığı tarixi bəyan etdi

"Həzirdə Zəngəzur dəhlizinin açılması ilə fəal məşgələq". Adətəz xəber verir ki, bunu Azərbaycan, Türkiye və Türk-Mənşəti prezidentlərinin Zirve Görüşündə Prezident İlham Əliyev deyib.

"Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ilde tamamlanacaq və nəticədə yeni neqliyyat dəhlizi yaranacaq", - Prezident bildirib.

Fövqələdə Hallar Nazırlığının əməkdaşları təltif edilib

Prezident İlham Əliyev Fövqələdə Hallar Nazırlığının əməkdaşlarının təltif ediləsi haqqında sərəncam imzalayıb.

Adətəz xəber verir ki, sərəncamla xidmeti vəzifələrini yerinə yetirənər fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqələdə Hallar Nazırlığının aşağıdakı əməkdaşları təltif edilib:

"İgidliyi görə" medalı ilə

Heydərov Süleyman Vaqif oğlu - mayor

"Hərbi xidmətlərə görə" medalı ilə

Feyziyev Mirelli Məmməd oğlu - polkovnik
Hasənov Taleh Rəfiq oğlu - polkovnik
Hüseynov Ağali Əliyəker oğlu - polkovnik
Səmedov Fərhad Nəriman oğlu - polkovnik
Səmedov Hikmət Vəsif oğlu - polkovnik
Əliyev Elçin Valiçəgə oğlu - tibb xidmət polkovnik
Əliyev Serqəy Vladimirov - polkovnik-leutenant
Hacıyev Hikmət Mehdi oğlu - polkovnik-leutenant
Nəcəfov Peyman Mehman oğlu - polkovnik-leutenant
Hüseynov Səlyeman Həsen oğlu - mayor
Quliyev Adigözəl Səmed oğlu - mayor
Quliyev Rüstəm Əlihüseyin oğlu - mayor
Əlekberov Ələkber Nadim oğlu - kapitan
Qədirov İlkin Namiq oğlu - kapitan

"Dövlət qulluğunda fərqlənməye görə" medalı ilə

Babayeva Hüsnüyye Vasif qızı
Bağırova Sevinc Fərman qızı

3-cü dərcəli "Fövqələdə hallar orqanlarında xidmətde fərqlənməye görə" medalı ilə

Əliyev Mubariz Əli oğlu - daxili xidmət polkovnikı
Cəbrayılov Zaur Süleyman oğlu - daxili xidmət mayoru
Əliskəndərov Zaur Ramizoviç - daxili xidmət mayoru
İsmayılov İsmayılov Səttar oğlu - daxili xidmət mayoru
Quliyev Sadıq Natiq oğlu - daxili xidmət kapitanı
Ağayev Elnur Çingiz oğlu - daxili xidmət baş çavuşu
Əliyev Cənnət Sabir oğlu - daxili xidmət baş çavuşu
İskəndərov İsrail Səttar oğlu - daxili xidmət baş çavuşu
Mirzəyev Nizami Yaqub oğlu - daxili xidmət baş çavuşu
Ulubəyov Vüsal İzzət oğlu - daxili xidmət baş çavuşu.

Üçtərəfli Zirvə görüşünün uğurları

14 dekabr tarixində Türkmenistanda təşkil olunmuş - Türkiye - Azərbaycan - Türkmenistan dövlət başçılarının Üçtərəfli Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə çıxış edərək bildirib ki, Azərbaycan, Türkiye və Türkmenistan bir-ibirli ilə etniki, dini-mədəni köklər və ortaq mənəviyyət dəyərlər ilə six bağlıdır. Tarihi bağları üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, neqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar.

İlham Əliyev strateji müttəfiqlik seviyyəsində olan siyasi əlaqələr bağlı vurğulayıb ki, "Azərbaycanın hem Türkiye, hem de Türkmenistanda siyasi əlaqələri yüksək seviyyədədir. Türkiye ilə keçən il imzaladığımız Şuşa Beşyannaməsi münasibətlərimizi strateji müttəfiqlik seviyyəsinə çatdırımızdır. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多



onası, "Awaza" mili səyahətçilik zərogħi, 2022-niyyət 2022-ci dekabr

məyə yarılmışdır. Bu il Türkmenistanda ticarət dövriyyəsi 5 deyərtmişdir. "Azərbaycan, Türkiye və Türkmenistanda böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərefindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz nüvəsindən neqliyyat bağlantılı sahəsindən

başqa sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar.

İlham Əliyev strateji müttəfiqlik seviyyəsində olan siyasi əlaqələr bağlı vurğulayıb ki, "Azərbaycanın hem Türkiye, hem de Türkmenistanda siyasi əlaqələri yüksək seviyyədədir. Türkiye ilə keçən il imzaladığımız Şuşa Beşyannaməsi münasibətlərimizi strateji müttəfiqlik seviyyəsinə çatdırımızdır. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisişələr查看更多

çərçivəsindən əməkdaşlığı təsdiq etdi. 2017-ci ilde Azərbaycan ilə Türkmenistandan arasında strateji tərəfdəşləş həqqundadır.

"Ölkələrimiz beynəlxalq Təşkilat, o cümlədən BMT, İslam Ə

"Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları"



Tbilisinin "Universal" nəşriyyatında AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineraloqiyə elmləri doktoru, BDU-nun "Faydalı qazıntıları" kafedrasının professoru Azadlıyev Cəbrayıl Əbdüldölu olduğunun "Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları" kitabi-monografiyası gürcü dilində çap olunmuşdur.

Əməkdar elm xadimi, Azərbaycan Dövlət mütəxəssisi laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2013-2019), Azərbaycan Geoloqların Mili Komitəsinin prezidenti, Qafqaz regional idarəələrə stratiqrafik komissiyannı sadri, AR Prezidenti yandırdı Elmin İnkışaf Fonduñu və AR Dövlət Nef Şirkətinin Elm Fonduñu himayədarlar sırasının üzvü, AR Prezidenti yandırdı Bilkə Fonduñu himayəçilik Şurasının sadri akademik Akit Əzizadının rəhbərliyi altında çalışmış və öz elmi tədqiqatları aparmışdır.

Təqdim olunmuş monoqrafiya müraciək geoloji quruluşu və zongin yarlılırları və faydalı qazıntıları" kitabı nozori və təcribi əhəmiyyət kəndi elmi əsər hesab olunur.

C.Ə. Azadlıyevin Kicik Qafqazın Lok-Qarabağ və Goyça-Hokro struktur formation zonalarında mövcud olan filiz və qeyri-filiz faydalı qazıntıları öyrənmək məqsədilə uzun illər arzında apardığı genişniyəq kompleks tədqiqatlarında müsbət dalgası Naxçıvan Mux-

isleyib ha-zırlamış, eyni zamanda regionun müxtəlif sahalarının faydalı qazıntıları üzrə perspektivi olmasının müyyən etmişdir. Səfər Naxçıvan MR orasından aparılmış kompleks tədqiqatlarının nticicələri mülliətin 60-dan çox elmi əsərindən "Naxçıvan MR-nın endən yataqlarında meta-somatoz vo füzileşmə məsələləri" (rus dilində) iri-həcmli monoqrafiyásında çap olunmuşdur.

Hələ 1950-ci illerin sonunda Akademik Mirali Qaşqay Universitetdə teatr müdürü olaraq C. Azadlıyevin cəl işlərində bilik və bacarığına diplomantını işləmək tətbiq etdiyi vaxtdan keyli ovval yaxşı böled idi.

Təhsil vaxtı istehsal praktikası və diplomqabığı praktika vərdi, seristesi və praktiki bilik qazanmış baxımdan teləbə Azadlıyevin göləcək fealiyyəti nox cox faydalı təhləflər vərmişdir. 1957-ci ilədən teləbə ola C. Azadlıyevin istehsal praktikasını Gürcüstan SSR Dmanisi rayonunun Mamula-Sopeli kəndi orasından mis-misiləndən yataqlığında artıx-geoloji səymək və axtarış-koşfiyyat işləri apardıq. Genişniyəq kompleks tədqiqatlarında müsbət dalgası Naxçıvan Mux-

mövqeyi, struktur-formation zonalar üzrə antiklinorluların, sinklinorluların, köklərlərin, qalxıntıların quruluşu tödəq olunmuşdur.

Monoqrafiyada Kiçik Qafqaz regionun Azərbaycan Respublikası hissəsində (Naxçıvan Respublikası istisna olunmaqla) yerləşen faydalı qazıntıları, onların geologiyası, genesisi ilə yanaşı faydalı qazıntı kütüslərinin etibatlı haqqında məlumatlar özəksini təmsi-



tar Respublikasından yan keçməmişdir. O, 1971-1990-ci illərdə Araz və Mıxan-Zəngəzur struktur-formation zonaları hüdudlarında Naxçıvan MR-in cənub-qərbində Batabataq şəhərərəq gələn-qərbində Batabat şəhərərəq genis dəqiqələrə qədər. "Azərbaycanın geologiyası" cəxildiyin (rus dilində) VI cildinin (2003, 2005) redaksiyasına həyəti ilə, III cildiyindən (2015) "Bərk faydalı qazıntılar" bölməsinin mülliəti olmuşdur.

300-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiya, dörsliklərin, dörs vəsaitlərinin, eləcə da bəkaləvərlərin və magistrantların üçün tədris programlarının mülliətlidir. 25 elmi hesabatın, o cümlədən 10 təsərrüfat müqaviləli işləmələri rəhbər və mosul icraçı olsusudur. "Azərbaycanın geologiyası" cəxildiyin (rus dilində) VI cildinin (2003, 2005) redaksiyasına həyəti ilə, III cildiyində (2015) "Bərk faydalı qazıntılar" bölməsinin mülliəti olmuşdur.

AİJA ilin idman laureatlarının adlarını açıqlayıb

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2022-ci ilin idman laureatlarının adlarını açıqlayıb.



AİJA-dan Adəlet.az-a bildirilər ki, Azərbaycan Dövlət İnfotexnologiya Agentliyi (AZERTAC) ilin idmanı on yaxşı işçilərdən informasiya təqdimatçıları ilə idmanlılığı elan olub.

Azərbaycan Gücləş Federasiyasının prezidenti Mikail Cabbarov, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov və Azərbaycan Qılıncoyntama Federasiyasının prezidenti Balakı Qasimov idman adamları seçiblər.

Milli Olimpiya Komitəsi 30 illik fealiyyəti dövründə Azərbaycan idmanının dünya Olimpiya horakatının öncüllərindən birincən qərvişən-

dünya çempionatının

nümunə mərafətçisi, İsləm Homrovilər Oyunlarının qalibi Eldəniz Əzizli, Avropa çempionu, dördüncü çempionatın bütün mərafətçisi, "Böyük dəbliq" tur-nırılınlı ikiqat qalibi, cüdo-çu Hidayət Heydorov, Dünya Oyunlarının və İsləm Homrovilər Oyunlarının qalibi, kikiboksçu Bəhrəm Rəcəbza-de, qılıncçılıq üzrə qito çempionatının, iki dünya kuboku yarışının və Qar-Pri-nin qalibi Anna Başa, FIDE Quran-Prisini qalibi və Avro-pa çempionatının gümüş mə-kafatçısı, sahmatçı Güney Meməmməzadə, atıcıqlı üzrə

cisi Aleksandr Tarakanov, "Qarabağ" futbol klubunun çalıçılarından Qurban Qurbanov ilə baş moşçiləri elan ediliblər.

İlin klubu "Qarabağ", futbolçusu Ramil Şeydayev ("Qarabağ"), gənc futbolçusu Musa Qurbanlı ("Qarabağ"), legioneri Renat Dadaşov ("Qrasshoper"), ocnobi futbolçusu Kadi Malinovski Borges ("Qarabağ") seçiliblər.

"Qarabağ"ın direktoru Emrah Çelikli ilən futbol adamı adına layıq görürlər. İlə idman hakimi Əliyar Ağayev (futbol) və Sədi Quliyev (güloş) olublar. İlən telekanalı İTV, radiosu iso "İctimat radio" seçilib.

AİJA digər nominasiyalar üzrə də qalibləri elan edib.

Aparıcı:
"Ölkəmizdə ilk atalıq məzuniyyətin çıxan mən olmuşum"



Məşhur aparıcı Elzığ Əkbər acıqlaması ilə diqqət çəkib.

Adəlet.az xəbor verir ki, aktör bununa bağlı feysbuk hesabından paylaşım edib, o, tiktokerləri özlerinə örnök götürürən gəncləri dənqayib:

"Camaat, comiyət banal böyük isti-yisir, bəy növin müzakirəsinidir! Tiktokerlər asa pül qazanmaqın qışqırmış, bir-birinə söyməkən olduğunu İqtisadiyyat Universitetinə tələbələrinə aşlayırsa və tu tələbələr

do onu özləri üçün on ideal variant hesab edir, neyin müzakirəsinidir? Gölcəyin iqisətləri (Allah bizi dəha betər cuxura salmasın) göləcək Azərbaycanın iqisəsi təkifəsi bəy növinə tələbələrə getməyi on uğurlu cügar hesab edir, neyin müzakirəsinidir?

Qızçıqları təsbehə, məktəblərdən öğrencilerin pişmələrə müşəkkələrənən gələcək-lerin gedirik, neyin müzakirəsinidir? Təqələrindən 14-15 yaşlarında qızlar-nızzı, öğrencilerin vəclərinən olmadan ifşa çıxırsa, biz neyin müzakirəsinidir?

O universitetin Tələbələr Şəhərətəməmət Fondunda indi çox universitetlərin aqip-betin artıq düşünləndə, adam bu comiyətə uşaq verib böyütməyə dixisir. Cilizla-şməq, sərtlikləşməyə davam edir....".

Bildirik ki, UNEC-də tiktokerlər Sabir Samıroğlu, Zaur İskəndərov və Ni-cət Şakirin tələbələrinə görüsünən təşkil edilmiş təqələrənən qızlar-nızzı, Sosial şəbəkə istifadəçiləri onların təhsil müəssisəsindən görüsünən düzgün hesab et-məyib.

Əntiqə Kərimzadə

Aktör: "Cilizlaşmağa, sürükələşməyə davam edin..."



Tiktokerlərin Azərbaycan Dövlət İqtisadiyyat Universitetində (UNEC) tələbələrə görüsünən aktör Türkəy Cəfərli də mənaslı bildirib.

Adəlet.az xəbor verir ki, aktör bununa bağlı feysbuk hesabından paylaşım edib, o, tiktokerləri özlerinə örnök götürürən gəncləri dənqayib:

"Camaat, comiyət banal böyük isti-yisir, bəy növin müzakirəsinidir! Tiktokerlər asa pül qazanmaqın qışqırmış, bir-birinə söyməkən olduğunu İqtisadiyyat Universitetinə tələbələrinə aşlayırsa və tu tələbələr

do onu özləri üçün on ideal variant hesab edir, neyin müzakirəsinidir? Gölcəyin iqisətləri (Allah bizi dəha betər cuxura salmasın) göləcək Azərbaycanın iqisəsi təkifəsi bəy növinə tələbələrə getməyi on uğurlu cügar hesab edir, neyin müzakirəsinidir?

Qızçıqları təsbehə, məktəblərdən öğrencilerin pişmələrə müşəkkələrənən gələcək-lerin gedirik, neyin müzakirəsinidir? Təqələrindən 14-15 yaşlarında qızlar-nızzı, öğrencilerin vəclərinən olmadan ifşa çıxırsa, biz neyin müzakirəsinidir?

O universitetin Tələbələr Şəhərətəməmət Fondunda indi çox universitetlərin aqip-betin artıq düşünləndə, adam bu comiyətə uşaq verib böyütməyə dixisir. Cilizla-şməq, sərtlikləşməyə davam edir....".

Bildirik ki, UNEC-də tiktokerlər Sabir Samıroğlu, Zaur İskəndərov və Ni-cət Şakirin tələbələrinə görüsünən təşkil edilmiş təqələrənən qızlar-nızzı, Sosial şəbəkə istifadəçiləri onların təhsil müəssisəsindən görüsünən düzgün hesab et-məyib.

Əntiqə Kərimzadə

Təsisçi və baş məsləhətçi:
Aqil ABBAS

Baş redaktor:
İradə TUNCAY

**Qəzet "Ədalət" qəzetiñin bilgisayar mərkəzində
giyiləb səhifələnmış və "Son dəkika" MMC Nəşriyyatında
ofset üsulu ilə çap edilmişdir.**

Müelliflərin mövqeyi ilə redaksiyanın
mövqeyi üst-üstə düşməyə biler.

Həmsəhəbətimiz bir çox sevilen rolların ifaçısı əməkdaş artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevdir.

-Deyərdim ki, ölkənin mədəniyyəti teatrda başlayır. Pantomima Teatrının direktoru C. Azadlıyev Nəzirliyindən teatrınıza qayğı gərəsürüşünüz?

-Günümüzdə mədəniyyəti höfə vərən bir çox teatrlar var. Mən o teatrların birində çalışıram. Dövlət Pantomima Teatrının hom direktoru, mədəniyyət Nazirliyindən teatrınıza qayğı gərəsürüşünüz?

-Əgər Mədəniyyət Nazirliyini dəstəyi olmasa, teatrlar təməzzülləyənən. Biz hər zaman nazirliyindən teatrımıza qayğı hiss edirik. Bimiz və binimiz (red: DPT-nin binası) Mədəniyyət Nazirliyinin maddi bazası hesabına sehəm və tamaşaları təmiz olundu. Bunu Mədəniyyət Naz-

**"Bəzi mətbuat nümayəndələri
mənim başına gələn hadisədən
şou yaratıdlar"**

-Son zamanlar Kukla teatrında baş verənlərə bağlı fikirini bilmək məraqlı ordu...

-Kukla teatrının direktoru Rəşad Əhmədəzadə monim yaxın dostumdur. Hətta monim ona böyük qardaşım deyir. Rəşad Əhmədəzadənin teatrda fealiyyəti bir örnəkdir. O, göncəlliklərde vərən boyalarla birlikdə çalışıb. Hətta deyərdim ki, onun iş fealiyyəti monim iş fealiyyətiindən qat-qat tətbiq olundur. O, her şeyi doqquzluq icra edən. Mən elə şəyər var ki, Rəşad Əhmədəzadə.

İnanıram ki, haqq- odəlat öz yerin tapaç. Müyyən anlaşılmazlıqlar olur. Ancaq istəməzdən ki, bəzi mətbuat mənəyəndələrənən ondan səou dözlətlər. Nəcəki, mənim başına gələn hadisədən şou

tamaşası var. Düşünürəm ki, mən de Xəzər TV-də yayımlanan "Ata ocağı" serialından sonra da çox möşhurlaşma başladım.

Düşünürəm ki, hər üçümüz sonet fealiyyəti olduqca uğurludur. Yəni hər üçümüz də gərdiyümüz işlərin on müəmmələrinə etibarla başlanıb. Amma bu vəziyyətdən etibarla başlanıb.

-İndi seriallarnı çoxu uzunmürlü olur. Məlumduñ ki, həmin seriallar tamaşaların tərəfindən sevilməsə 500, hətta 1000 bələdiyə qədər uzadılmaz. Bəs bələ uzunmürlü seriallara çöklək aktörələr yormur ki?

-Doğru qeyd ettiñ ki, bu serial basılımasa, retying toplamasa serialin cəkiliş həyəti homm serialın serialınlardır. Bəzən belə seriallara etibarla "Santo Barbara" deyilir. Amma men deyərdim ki, Azərbaycanın bir cələ "Santo Barbara"ı.

-Boxtiyar Xanızadə Azərbaycan mədəniyyəti üçün uğurlu aktörələr və rejissorlara yetişdir. Nicat Kazimov, Rövşən İsxə, Siyavuş Hüseynli, Azər Axşam, Pərviz Məmmədzayrev, Qurban Məsimov və onlarla aktörələr rejissorlara vərəkən.

-Boxtiyar müəllimlər öz tələbələrini iləşkini təqdim etdi. Sadəcə təqdimatda bir toplum var ki, onlar teatr sevirlərdir.

-Doğru qeyd etdiñ ki, İndi teatr maraqlı olan problemlər üçün müräciət edir. Nazirlik de bunu nəzərdən alır. Digər məsoliso işo aktörlər qostrol soñorluları. Mədəniyyət Nazirliyindən təqdimatda keçirilən tədbirdən sonra teatrın qazanırmışdır. Rosad Əhmədəzadə öz hər alışkanlığını təqdim etdi. Hətta deyərdim ki, onun adı monifi lordloq hallanı bilməz. Cünlük o, səu üfürüföro işinən.

-Mənim razılaşdırıcı ki, Azərbaycanın bəttövlükədə teatralı cəmiyyətindən səfər edən insanlar. Bəs bələ monifi lordloq hallanı bilməz. Boxtiyar müəllimlər öz təl